

MÜSTƏQİL AUDİTORUN RƏYİ

“İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ” publik hüquqi şəxsinin Rəhbərliyinə

Rəy

Biz, “İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ” publik hüquqi şəxsinin (bundan sonra Mərkəz) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyətinə dair hesabatından, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabatından, kapitalda dəyişikliklər hesabatından, pul vəsaitlərinin hərəkəti haqqında hesabatından habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Mərkəzin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz, auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində əks edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Mərkəzdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin Fasiləsizliyi

Əlavə edilmiş maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmışdır. Hesabatları hazırlayarkən menecment Mərkəzin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini həyata keçirmə qabiliyyətini qiymətləndirmişdir. Menecment Mərkəzin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirməsinə şübhə yarada biləcək, onları hadisələrlə və vəziyyətlə bağlı qeyri-məyyənliklərin olmasına inandıracaq hər hansı sübutla qarşılaşmamışdır.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyəti Verilmiş Məsul Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və Rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, Rəhbərlik İnstitutu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud da bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Rəhbərlik Mərkəzin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik, əminliyin yüksək səviyyəsidir, lakin, o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar ediləcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranırsa bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılmış auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri riskini aşkar edir və qiymətləndirir, həmin risklərə uyğun audit prosedurlarını layihələndirərək həyata keçirir, rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutları əldə edirik. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkarlanmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhriflətin aşkarlanmaması riskindən daha yüksəkdir, çünki dələduzluq gizli sövdələşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına posulmasından ibarət ola bilər.
- Auditlə bağlı daxili nəzarətə Mərkəzin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəyin bildirilməsi üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik.
- İstifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunun və Rəhbərlik tərəfindən aparılmış uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlamasının məqsədəuyğunluğunu qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsiz aparılma prinsipinin istifadə edilməsinin məqsədəuyğunluğunun və əldə edilən audit sübutları əsasında Mərkəzin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-üeyyənliyin mövcud olması barədə nəticə çıxardığımız halda, auditor hesabatlarımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlamasına diqqət yetirməli və ya belə məlumatların açıqlaması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Gəldiyimiz nəticələr auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Mərkəzin fasiləsizlik prinsipi əsasında rəyimizin hazırlandığı tarixədək əldə edilmiş sübutlara əsaslanır.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə əks etdirilib-etdirilməməsini dəyərləndiririk.

Biz, idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələrin, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

30 aprel 2025-cil il
Bakı Azərbaycan Respublikası
E-mail: info@frc.az
Tel: 051 555 34 44

Financial Reporting Center MMC-nin direktoru:



Qədirov Ramil Yusif oğlu

Financial Reporting Center MMC-nin auditoru:



Elmira Behbudova Yaşar qızı

Azərbaycan Respublikası Auditorlar
Palatası Tərəfindən verilmiş İCAZƏ: AT/312 13.09.2024-cü il



**"İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**

31 dekabr 2024-cü il tarixinə

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

	Qeyd	31 dekabr 2024	31 dekabr 2023	31 dekabr 2022
AKTİVLƏR				
Uzunmüddətli aktivlər				
Qeyri-maddi aktivlər	4	915 319	909 655	909 655
Torpaq, tikili və avadanlıqlar	4	4 041 186	4 258 784	4 563 510
Cəmi uzunmüddətli aktivlər		4 956 505	5 168 439	5 473 165
Qısamüddətli aktivlər				
Ehtiyatlar	5	4 431	9 699	10 888
Pul vəsaitləri və onların ekvivalentləri	6	416 633	455 971	309 995
Dövlət büdcəsinə artıq ödəmələr üzrə				2 027
Sair qısamüddətli aktivlər	7	8 446	9 365	9 082
Cəmi qısa müddətli aktivlər		429 510	475 036	331 992
Cəmi aktivlər		5 386 015	5 643 475	5 805 157
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital				
Ödənilmiş nominal(nizamnamə) kapital	8	1 000 000	1 000 000	1 000 000
Kapital ehtiyatları	8	6 462 500	6 462 500	6 462 500
Hesabat dövrünün xalis mənfəəti	8	(271 473)	(161 982)	(35 982)
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zər)	8	(1 821 701)	(1 659 719)	(1 623 737)
Cəmi Kapital		5 369 325	5 640 799	5 802 781
Uzunmüddətli öhdəliklər				
Cəmi uzunmüddətli öhdəliklər		-	-	-
Qısamüddətli öhdəliklər				
Dövlət büdcəsinə ödənişlər üzrə öhdəliklər	9	14 033		
Qısamüddətli kreditör borcları	9	2 443	2 423	2 205
Sair qısamüddətli öhdəlikləri	9	213	253	171
Cəmi qısamüddətli öhdəliklər		16 690	2 676	2 376
Cəmi öhdəliklər		16 690	2 676	2 376
Cəmi kapital və öhdəliklər		5 386 015	5 643 475	5 805 157

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.

Auditor rəyi 4-6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 9-23-də olan maliyyə hesabatları İcraçı direktor tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

İcraçı direktor: **Vüsal Qasımlı**

Maliyyə meneceri: **Aytəkin Zeynalli**

**"İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT**

31 dekabr 2024-ci il tarixində başa çatan il üzrə

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

	Qeyd	2024	2023
Əsas əməliyyat gəlirlər	10	450 109	233 308
Ümumi mənfəət (zərər)		450 109	233 308
Sair əməliyyat gəlirləri	10	2 598 096	2 586 279
İnzibati xərclər	11	(3 007 572)	(2 649 856)
Əməliyyat mənfəəti (zərəri)		40 633	169 731
TTA amortizasiya	4	(312 107)	(331 713)
Vergiqoymadan əvvəl mənfəət (zərər)		(271 473)	(161 982)
Hesabat dövründə xalis mənfəət (zərər)		(271 473)	(161 982)
O cümlədən			
qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)		(271 473)	(161 982)

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.

Auditor rəyi 4-6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 9-23-də olan maliyyə hesabatları İcraçı direktor tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.


İcraçı direktor: **Vüsal Qasımlı**





Maliyyə meneceri: **Aytəkin Zeynalı**

**"İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

31 dekabr 2024-cü il tarixinə

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

Qeyd	Nizamnamə kapital	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2023-cü il tarixinə	1 000 000	6 462 500	(1 659 719)	5 802 781
Xalis aktivlərdə (kapitalda) artma (azalma)	-	-	-	-
Hesabat dövründə xalis mənfəət(zərəf)	-	-	(161 982)	(161 982)
Kapitalın maddələri arasında köçürmələr	-	-	-	-
2023-cü il üzrə kapitalda dəyişikliklərin cəmi	-	-	(161 982)	(161 982)
31 dekabr 2023-cü il tarixinə qalıq	1 000 000	6 462 500	(1 821 701)	5 640 799
Xalis aktivlərdə (kapitalda) artma (azalma)	-	-	-	-
Hesabat dövründə xalis mənfəət(zərəf)	-	-	(271 473)	(271 473)
Kapitalın maddələri arasında köçürmələr	-	-	-	-
Hesabat dövrü üzrə kapitalda dəyişikliklər cəmi	-	-	(271 473)	(271 473)
31 dekabr 2024-cü il tarixinə qalıq	1 000 000	6 462 500	(2 093 175)	5 369 325

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 4-6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 9-23-də olan maliyyə hesabatları İcraçı direktor tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.



[Signature]

İcraçı direktor: Vüsal Qasımlı

Maliyyə meneceri: Aytəkin Zeynalı

**"İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**

31 dekabr 2024-ci il tarixində başa çatan il üzrə

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

	Qeyd	2024	2023
Əməliyyat fəaliyyəti ilə bağlı pul axınları:			
Hesabat dövrü üzrə vergi qoymadan əvvəlki mənfəət/(zərər)	10	(271 473)	(161 982)
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
Torpaq, tikili və avadanlıqların amortizasiyası	4	310 219	331 713
Qeyri-maddi aktivlərin amortizasiyası	4	1 888	
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən pul axınları		40 633	169 731
Əməliyyat aktivlərində (artım)/azalma:			
Ehtiyatlarda dəyişiklik	5	5 269	1 188
Dövlət büdcəsinə	9	14 033	2 027
Sair qısamüddətli aktivlər	7	920	(283)
Qısamüddətli kreditör borcları	9	20	218
Sair qısamüddətli öhdəliklər	9	(40)	82
Əməliyyat fəaliyyətindən əldə edilən pul axınları		60 835	172 963
Investisiya fəaliyyəti ilə bağlı pul axınları			
Əmlak və avadanlığın əldə edilməsi	4	(95 000)	(26 496)
Qeyri-maddi aktivlərin alınması üzrə ödənişlər	4	(5 664)	
Investisiya fəaliyyətindən əldə edilən xalis pul axınları		(100 664)	(26 496)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Maliyyə fəaliyyətindən əldə edilən xalis pul axınları		-	-
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım		(39 829)	146 467
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	6	456 462	309 995
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	6	416 633	456 462

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 4-6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 9-23-də olan maliyyə hesabatları İcraçı direktor tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.




İcraçı direktor: Vüsal Qasımov



Maliyyə meneceri: Aytəkin Zeynallı